

Təsdiq edirəm:
 Biznes mühiti və beynəlxalq
 reytinglər üzrə Komissiyanın sədri,
 Azərbaycan Respublikası Baş nazirinin
 birinci müavini Yaqub Eyyubov

11.01.2021-ci il

**Biznes mühiti və beynəlxalq reytinglər üzrə Komissiyanın Biznesə başlama, vergi və hesabatlılıq işi qrupunun
 2021-ci il üçün Fəaliyyət Planı**

Sıra №-si	İndikatorlar	Mövcud vəziyyət (2020-ci il üzrə)	Metodologiya	Görüləcək tədbirlər	Son icra müddəti	İcra orqanları	Məsul şəxslər
“Doing Business” Hesabatı							
1.	Biznesə başlama	9-cu yer, 96,2 bal	<p>“Biznesə başlama” indikatoru 4 əsas alt-indikatorun qiymətləndirilməsi nəticəsində müəyyən edilir:</p> <p>1. Biznesə başlama üçün tələb olunan prosedurlar (sayı);</p> <p>2. Biznesə başlama üçün tələb olunan prosedurlara sərf edilən vaxt;</p> <p>3. Biznesə başlama üçün tələb olunan prosedurlara sərf edilən xərclər (adambaşına düşən milli gəlirə nisbətə faizlə);</p>	<p>Aşağıdakı istiqamətlərdə aidiyyəti qurumlar tərəfindən müvafiq işlərin görülməsi və bu sahədə işçi qrupu tərəfindən onlara zəruri dəstəyin göstərilməsi:</p> <p>1. Kommersiya hüquqi şəxslərin rəqəmsal elektron qeydiyyat sisteminin (bundan sonra - e-sistem) funksional diaqnostikasının aparılması və aşkar olunan çatışmazlıqların aradan qaldırılması</p>	01.03.2021	İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra- Dövlət Vergi Xidməti)	Ələkbər Məmmədov, Fuad Aslanov
				<p>2. E-sistem üzrə dövlət qeydiyyatı başa çatdıqdan sonra qeydiyyatı təsdiq edən sənədlərin (nizamnamə, şəhadətnamə, dövlət reyestrindən çıxarış) elektron formatda sahibkarlıq subyektinə göndərilməsi üzrə 2019-2020-ci illər ərzində mövcud vəziyyətin (sənədlərin göndərilməsi müddətləri daxil olmaqla) araşdırılması və hesabatın hazırlanaraq Komissiyaya təqdim olunması, eləcə də sözügedən sənədlərin elektron formada təqdim edilmədiyini sahibkarlıq subyektlərinin xüsusi çəkisinin müəyyənləşdirilməsi və bunun səbəblərinin təhlil olunması, bu sahədə inzibatçılığın təkmilləşdirilməsi</p>	31.03.2021	Dövlət Vergi Xidməti	Ələkbər Məmmədov, Fuad Aslanov

		4. Sahibkarın bankda və notariusda qeydiyyatdan alınmadan və qeydiyyatdan keçmədən 3 ayadək depozit etməsi lazım olan məbləğ (adambaşına düşən milli gəlirə nisbətə faizlə).	3. E-sistem üzrə hüquqi şəxs qeydiyyatdan keçən zaman işçilərin qeydiyyatının elektron icra olunması ilə bağlı 2019-2020-ci illər ərzində mövcud vəziyyətin araşdırılması və hesabatın hazırlanaraq Komissiyaya təqdim olunması, eləcə də aşkar olunan nöqsanların aradan qaldırılması məqsədilə inzibətçiliyin təkmilləşdirilməsi	01.03.2021	Dövlət Vergi Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi	Ələkbər Məmmədov, Fuad Aslanov, Rəşad Dayiyev
			4. “Doing Business” hesabatında “Biznesə başlama” indikatoru ilə bağlı prosedurların “izah”, “məsul qurum”, “müddət” və “xərc” hissələrində məlumatların qanunvericiliyə uyğun olaraq dəqiqləşdirilməsi və yenilənmiş məlumatların “Doing Business” komandasına təqdim olunması	01.04.2021	Dövlət Vergi Xidməti	Ələkbər Məmmədov, Nazim Səmədov, Natiq Şirinov
			5. E-sistemin tətbiqi üzrə həyata keçirilmiş islahatların üstünlüklərinə dair aidiyyəti beynəlxalq təşkilatların tədbirlərində (o cümlədən, onlayn) təqdimatların keçirilməsi	30.06.2021	Dövlət Vergi Xidməti	Ələkbər Məmmədov, Nazim Səmədov, Natiq Şirinov
			6. Kommersiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatının daha da təkmilləşdirilməsi istiqamətində beynəlxalq təcrübənin öyrənilməsi və aidiyyəti üzrə təkliflərin verilməsi	01.10.2021	Dövlət Vergi Xidməti	Ələkbər Məmmədov, Nazim Səmədov, Natiq Şirinov
			7. Kommersiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatı ilə bağlı Dövlət Vergi Xidməti və yerli vergi orqanlarının qeydiyyat, uçot və xidmət, o cümlədən çağrı mərkəzlərinin əməkdaşları üçün onlayn treninqlərin keçirilməsi və nəticələrinin qiymətləndirilməsi	Hər rübdə bir dəfə	Dövlət Vergi Xidməti	Ələkbər Məmmədov, Rövşən Məmmədov
			8. “Start-up”lar, mikro və kiçik sahibkarlıq subyektlərinin elektron dövlət qeydiyyatından istifadə etmələrinin təşviq edilməsi üçün onlara KOB evlərinin əməkdaşları ilə birlikdə seminarların keçirilməsi	Hər rübdə bir dəfə	Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Dövlət Vergi Xidməti	Emil Məmmədov, Ələkbər Məmmədov, Natiq Şirinov

				<p>9. Biznesə başlama sahəsində aparılmış islahatların üstünlükləri və nəticələri barədə sahibkarlar arasında onlayn sorğunun keçirilməsi və nəticələrini təhlil edərək bu barədə məlumatların Komissiyaya təqdim edilməsi</p> <p>01.05.2021</p> <p>KOBİA, Dövlət Vergi Xidməti, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi</p> <p>Emil Məmmədov, Rövşən Məmmədov, Ələkbər Məmmədov</p>
				<p>10. E-sistemin tətbiqi və kommersiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatı mövzusunda aparıcı hüquq/konsaltinq şirkətlərinin nümayəndələri ilə onlayn görüşlərin keçirilməsi, bu sahədə yeniliklərin, mövcud problemlər və təkmilləşmə imkanlarının müzakirəsi və nəticələri üzrə təkliflərin Komissiyaya təqdim olunması</p> <p>Hər rübdə bir dəfə</p> <p>Dövlət Vergi Xidməti</p> <p>Ələkbər Məmmədov, Rövşən Məmmədov</p>
				<p>11. E-sistemin tətbiqi və kommersiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatındakı yeniliklər barədə vergi ödəyicilərinin elektron kabinetinə məlumatların göndərilməsi</p> <p>01.03.2021</p> <p>Dövlət Vergi Xidməti</p> <p>Ələkbər Məmmədov, Natiq Şirinov</p>
				<p>12. E-sistemin tətbiqi və biznesə başlama sahəsində aparılmış islahatların üstünlükləri və nəticələri barədə aparıcı kütləvi informasiya vasitələri və digər media qurumları üçün brifinqlərin təşkili, KİV-də və sosial şəbəkələrdə məlumatların yayılması</p> <p>Mütəmadi</p> <p>Dövlət Vergi Xidməti</p> <p>Rövşən Məmmədov, Ələkbər Məmmədov</p>
2.	Vergilərin ödənilməsi	40-cı yer, 84 bal	<p>“Vergilərin ödənilməsi” indikatoru 3 əsas alt-indikatorun qiymətləndirilməsi nəticəsində müəyyən edilir:</p> <p>1. Vergi ödənişlərinin sayı, onların ödənilməsi və hesablanması qaydası;</p> <p>2. ƏDV, mənfəət və əməyin ödənişi üzrə vergi və sosial ayırmalar üzrə hesabatların hazırlanması, təqdim edilməsi və vergilərin ödənilməsinə sərf edilən vaxt;</p> <p>3. ƏDV və mənfəət vergisi üzrə bəyannamə</p>	<p>Aşağıdakı istiqamətlərdə aidiyyəti qurumlar tərəfindən müvafiq işlərin görülməsi və bu sahədə işçi qrupu tərəfindən onlara zəruri dəstəyin göstərilməsi:</p> <p>1. 2019-2020-ci illərdə vergitutma və vergi yükünün azaldılması sahələrində həyata keçirilmiş islahatların “Vergilərin ödənilməsi” indikatorunun “Ödəmələrin sayı” və “Ümumi vergi dərəcəsi” alt-indikatorlarına təsirinin qiymətləndirilməsi və bu sahədə təkliflərin hazırlanaraq, aparılmış qiymətləndirmənin nəticələrini özündə əks etdirən yekun hesabatla birlikdə Komissiyaya təqdim olunması</p> <p>01.05.2021</p> <p>Dövlət Vergi Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi</p> <p>İlkin Vəliyev, Natiq Şirinov, Rəşad Dayıyev</p>
			<p>2. 2019-2020-ci illər ərzində vergi inzibətçiliğinin təkmilləşdirilməsi (o cümlədən, bəyannamə formalarının birləşdirilməsi) sahəsində həyata keçirilmiş islahatların “Vergilərin ödənilməsi” indikatorunun “Bəyannamələrin doldurulmasına sərf olunan vaxt” alt-indikatoruna təsirinin qiymətləndirilməsi və bəyannamələrin tərtibi üzrə inzibətçiliğın daha da sadələşdirilməsi üzrə təkliflərin hazırlanaraq, aparılmış qiymətləndirmənin nəticələrini özündə əks etdirən hesabatla birlikdə Komissiyaya təqdim olunması</p> <p>01.05.2021</p> <p>Dövlət Vergi Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi</p> <p>İlkin Vəliyev, Zaur Fətizadə, Rəşad Dayıyev</p>	

		<p>təqdim edildikdən sonrakı prosedurlarla bağlı göstəricilər.</p> <p>Vergi yükü indikatoru 3 alt-faktor əsasında hesablanır:</p> <p>1. Fiziki şəxslərin gəliri üzrə ən yüksək marjinal vergi dərəcəsi;</p> <p>2. Hüquqi şəxslərin gəliri üzrə ən yüksək marjinal vergi dərəcəsi;</p> <p>3. Ümumi vergi yükünün ÜDM-də payının faizlə nisbəti.</p>	<p>3. Vergilərin ödənilməsi və vergi yükünün azaldılması istiqamətində araşdırmaların aparılması və bununla bağlı beynəlxalq təcrübənin öyrənilməsi, müvafiq təkliflərin hazırlanaraq aidiyyəti üzrə təqdim olunması</p>	01.07.2021	Dövlət Vergi Xidməti	İlkin Vəliyev, Natiq Şirinov, Telman Məmmədov
			<p>4. “Vergilərin ödənilməsi” indikatorunda “Artıq ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlı ərizənin tərtibatı”na sərf olunan vaxtın (7,5 saat) detallarının araşdırılması, müvafiq göstəricinin azaldılması istiqamətində inzibatçılığın təkmilləşdirilməsi və “Doing Business” komandası ilə əməkdaşlığın aparılması</p>	01.05.2021	Dövlət Vergi Xidməti	İlkin Vəliyev, Telman Məmmədov
			<p>5. ƏDV sahəsində inzibatçılığın təkmilləşdirilməsi və şəffaflığın daha da artırılması məqsədilə ƏDV üzrə artıq ödənilmiş vəsaitlərin qanunvericilikdə müəyyən edilmiş müddət çərçivəsində büdcədən qaytarılması ilə bağlı “Vahid elektron lövhə”nin yaradılması və tətbiqinə başlanılması</p>	15.03.2021	Dövlət Vergi Xidməti, Maliyyə Nazirliyi	İlkin Vəliyev, Natiq Şirinov, Fikrət Şirinov, Şaban Abdullayev
			<p>6. Bu Fəaliyyət Planının 5-ci bəndində nəzərdə tutulmuş “Vahid elektron lövhə”nin tətbiqi ilə bağlı strukturdaxili müvafiq texniki imkanların yaradılması və inteqrasiyanın həyata keçirilməsi</p>	01.03.2021	Maliyyə Nazirliyi, Dövlət Vergi Xidməti	Fikrət Şirinov, Natiq Şirinov, Şaban Abdullayev
			<p>7. “Vahid elektron lövhə”nin tətbiqi ilə əlaqədar sahibkarlıq subyektlərinin məlumatlandırılması üçün mətbuat konfransının keçirilməsi və KİV-də məlumatların yayımlanması</p>	01.04.2021	Dövlət Vergi Xidməti, Maliyyə Nazirliyi	İlkin Vəliyev, Rövşən Məmmədov, Şaban Abdullayev
			<p>8. “Vergilərin ödənilməsi” indikatorunda “Artıq ödənilmiş ƏDV-nin qaytarılması”na sərf olunan vaxtın (28 həftə) detallarının araşdırılması, müvafiq göstəricinin azaldılması istiqamətində yeni “Vahid elektron lövhə”nin tətbiqi ilə yanaşı, müvafiq sahələrdə inzibatçılığın daha da təkmilləşdirilməsi və “Doing Business” komandası ilə əməkdaşlığın aparılması</p>	01.06.2021	Dövlət Vergi Xidməti, Maliyyə Nazirliyi	İlkin Vəliyev, Natiq Şirinov, Fikrət Şirinov, Şaban Abdullayev

				9. "Vahid elektron lövhə" layihəsi çərçivəsində statistik məlumatların hazırlanması və ictimaiyyətə açıqlanması	Hər rübdə bir dəfə	Dövlət Vergi Xidməti, Maliyyə Nazirliyi	İlkin Vəliyev, Natiq Şirinov, Fikrət Şirinov, Şaban Abdullayev
				10. "Vergilərin ödənilməsi" indikatorunda "Bəyannamə təqdimatından sonrakı indeks" alt-indikatorunun (83.8 bal) müvafiq detallarının ("Percentage of cases exposed to a VAT audit", "Time to comply with a corporate income tax correction") araşdırılması, aidiyyəti göstəricinin daha da yaxşılaşdırılması istiqamətində inzibətçiliyin təkmilləşdirilməsi və "Doing Business" komandası ilə əməkdaşlığın aparılması	01.05.2021	Dövlət Vergi Xidməti	İlkin Vəliyev, Zaur Fətizadə
				11. Vergitutma və vergi yükünün azaldılması sahələrində həyata keçirilmiş islahatlar mövzusunda aparıcı hüquq/konsaltinq şirkətlərinin nümayəndələri ilə onlayn görüşlərin keçirilməsi, bu sahədə yeniliklərin, mövcud problemlər və təkmilləşmə imkanlarının müzakirəsi və nəticələri üzrə təkliflərin Komissiyaya təqdim olunması	Hər rübdə bir dəfə	Dövlət Vergi Xidməti	İlkin Vəliyev, Natiq Şirinov, Zaur Fətizadə, Rövşən Məmmədov
Yerli və beynəlxalq qurumlarla əməkdaşlığın gücləndirilməsi							
3.	Bütün aidiyyəti indikatorlar	-	-	Beynəlxalq reytinglər üzrə sorğularda iştirak edən şirkətlərlə (rezident və qeyri-rezident) müvafiq sahədə mütəmadi əməkdaşlığın təmin olunması	Mart-aprel 2021	Bütün aidiyyəti qurumlar	İşçi qrupun bütün üzvləri
4.	Bütün aidiyyəti indikatorlar	-	-	Hesabatı hazırlayan ekspert və ya qiymətləndirmə qrupu ilə əməkdaşlığın qurulması və ölkədəki mövcud göstərici və ya qanunvericilik tələbi barədə dəqiq məlumatların Biznes mühiti və beynəlxalq reytinglər üzrə Komissiyanın Katibliyi ilə razılaşdırmaqla onlara çatdırılması	Mart-aprel 2021	Bütün aidiyyəti qurumlar	İşçi qrupun bütün üzvləri